

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli 3043 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının (2011- 2015-ci illər)” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alıram:

1. 2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramına 3 nömrəli əlavə olaraq “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər)” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 iyun 2011-ci il.

2008-2015-ci illərdə Azərbaycan Respublikasında
yoxsulluğun azaldılması və davamlı inkişaf
Dövlət Proqramına 3 nömrəli əlavə

**“2008 - 2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın
həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər)**

Sıra №-si	Tədbirlərin adı	İcraçı təşkilatlar	İcra müddəti (illər üzrə)
1	2	3	4
1. Makroiqtisadi sabitlik və iqtisadi artım			
1.1. Büdcə-vergi siyasəti			
1.1.1.	Büdcə proqnozlaşdırılmasının səmərəliliyinin artırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi		
1.1.1.1.	Dövlət gəlirlərinin proqnozlaşdırılması prosesinin beynəlxalq standartlara uyğun modellər əsasında həyata keçirilməsinin təkmilləşdirilməsi	MN, İİN	2011-2015
1.1.1.2.	Gömrük sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, yeni Gömrük Məcəlləsinin qəbulu və tətbiqinin həyata keçirilməsi, o cümlədən, bununla bağlı normativ aktların qəbul edilməsi	DGK	2011-2015
1.1.2.	Vergilərin yığım səviyyəsinin artırılması		
1.1.2.1.	Vergi mədəniyyətinin artırılmasına yönəldilmiş maarifləndirmə tədbirlərinin həyata keçirilməsi	VN	2011-2015
1.1.2.2.	İri dövlət vergi ödəyicilərinin gəlir və xərc smetaları üzrə monitorinqlərin aparılması	MN, İİN, SEN, NN	2011 - 2015
1.1.3.	Xarici-iqtisadi fəaliyyətdə tarif və qeyri-tarif tənzimlənməsi tədbirlərinin təkmilləşdirilməsi		
1.1.3.1.	İdxal mallarına münasibətdə gömrük-tarif mexanizminin təkmilləşdirilməsi	DGK, MN	2011-2012
1.1.4.	Aylıq gəlirləri yaşayış minimumundan çox olmayan fiziki şəxslərin gəlir vergisindən azad edilməsi		
		VN, MN	2011-2015

1	2	3	4
1.1.5.	Dövlət büdcəsi xərclərinin sağlamlaşdırılması		
1.1.5.1.	Dövlət büdcəsinin tərtibi prosesini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsi işinin davam etdirilməsi	MN	2011-2015
1.1.6.	Dövlət satınalmaları işinin səmərəliliyinin artırılması		
1.1.6.1.	Dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi	SDA, MN, İİN	2011-2015
1.1.6.2.	Satınalmalar üzrə Dövlət Agentliyinin idarəetmə potensialının gücləndirilməsi, monitoring sisteminin təkmilləşdirilməsi	SDA	2011-2015
1.1.6.3.	Elektron satınalmaların təşkili ilə əlaqədar tədbirlərin görülməsi	SDA	2011-2015
1.1.6.4.	Dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin ixtisas səviyyələrinin artırılması	SDA	2011-2015
1.1.6.5.	Satınalma planlarının hazırlanması və dövrü əsasda dərc olunması üçün müvafiq tədbirlərin görülməsi	SDA	2011-2015
1.1.6.6.	Yerli şirkətlərin xarici ölkələrin dövlət satınalmalarında iştirakının dəstəklənməsi üçün müvafiq tədbirlərin görülməsi	SDA	2011-2015
1.1.6.7.	Standart tender sənədləri toplusunun hazırlanması	SDA	2011-2015
1.1.7.	Dövlət büdcəsi layihəsinin tərtibi ilə məşğul olan təşkilatlarda idarəetmə potensialının gücləndirilməsi		
1.1.7.1.	Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda büdcə layihəsinin tərtib edilməsi üzrə potensialın gücləndirilməsi	Aidiyyəti dövlət orqanları və büdcə təşkilatları	2011-2015
1.1.7.2.	Gömrük işçilərinin peşəkarlığının artırılması, beynəlxalq təşkilatlarla əməkdaşlığın davam etdirilməsi və qabaqcıl beynəlxalq təcrübənin təhlili və gündəlik fəaliyyətdə tətbiqi məqsədi ilə ÜGT-nin Bakıda yerləşən Regional Tədris Mərkəzində potensialın gücləndirilməsi ilə əlaqədar tədbirlərin keçirilməsi	DGK	2011-2015
1.1.7.3.	Azərbaycan Respublikası gömrük orqanlarının regional təşkilatlarla və digər dövlətlərin gömrük orqanları ilə əməkdaşlığının genişləndirilməsi.	DGK	2011-2015
1.1.8.	Müəssisə və təşkilatlarda beynəlxalq mühasibat uçotu standartlarına keçid prosesinin başa çatdırılması	MN	2011-2015
1.2. Pul, tarif (qiymət) və məzənnə siyasəti			
1.2.1.	İnflyasiyanın məqbul səviyyədə saxlanılması məqsədilə müvafiq tənzimləmə	MB, İİN, ARDNF	2011-2015

1	2	3	4
	metodlarından fəal istifadə olunması		
1.2.1.1	Makroiqtisadi siyasətin koordinasiyası, optimal makro-fiskal çərçivənin formalaşdırılması və adekvat pul siyasətinin yeridilməsi	MB, MN, İİN, ARDNF	2011-2015
1.2.2.	Strateji valyuta ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi	MB, ARDNF	2011- 2015
1.2.3.	Tariflərin (qiymətlərin) dövlət tərəfindən tənzimlənməsinin təkmilləşdirilməsi		
1.2.3.1.	Tariflərin (qiymətlərin) dövlət tənzimlənməsi üzrə qanunvericilik bazasının təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması	Tarif (qiymət) Şurası, İİN, ƏN	2011-2015
1.2.3.2.	Tariflərinə (qiymətlərinə) dövlət tənzimlənməsi tətbiq olunan sahələrin liberallaşması, dövlət orqanları tərəfindən pullu və gələcəkdə pulsuz göstərilməsi mümkün olan xidmət sahələrinin müəyyən olunması, bu xidmətlərin maliyyələşməsi ilə bağlı mövcud problemlərin aradan qaldırılması üçün təşkilati-hüquqi və maliyyə tədbirlərinin həyata keçirilməsi	Tarif (qiymət) Şurası, İİN, ƏN, aidiyyəti dövlət orqanları	2011-2015
1.2.3.3.	Tənzimlənən mallar (işlər, xidmətlər) üzrə monitoring prinsiplərinin və tənzimləmə sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin müəyyən edilməsi	Tarif (qiymət) Şurası, İİN, ƏN və aidiyyəti subyektlər	2011-2012
1.2.3.4.	Dövlət dotasiyalarının mərhələlərlə aradan qaldırılması məqsədilə tariflərin (qiymətlərin) iqtisadi cəhətdən əsaslandırılmış xərclərə uyğunlaşdırılması	Tarif (qiymət) Şurası, İİN və aidiyyəti subyektlər	2011-2015
1.2.3.5.	Tarif (qiymət) Şurasının maddi-texniki və təşkilati-hüquqi bazasının təkmilləşdirilməsi, tariflərin (qiymətlərin) tənzimlənməsi strategiyasının, sahəvi tənzimləmə metodologiyasının, avtomatlaşdırılmış məlumat informasiya bazasının və məlumat mübadilə modellərinin yaradılması	Tarif (qiymət) Şurası, İİN, ƏN, MN	2011-2015
1.3. Maliyyə bazarının inkişaf etdirilməsi			
1.3.1.	Bank sektorunun inkişaf etdirilməsi		
1.3.1.1.	Bank sisteminin kapitallaşmasının davam etdirilməsi	MB	2011-2015
1.3.1.2.	Bank nəzarətinin təkmilləşdirilməsi sahəsində beynəlxalq təşkilatların yeni	MB	2011-2015

1	2	3	4
	tövsiyələrinin mütəmadi olaraq öyrənilməsi və tətbiqi		
1.3.1.3.	Bank şəbəkəsinin regionlar üzrə genişləndirilməsinin təşviq olunması	MB	2011-2015
1.3.1.4.	Tikinti-əmanət banklarının yaradılması işinin dəstəklənməsi	MB	2011-2015
1.3.1.5.	Bank olmayan kredit təşkilatlarının fəaliyyətlərinin genişləndirilməsinin dəstəklənməsi	MB	2011-2015
1.3.1.6.	Bank xidmətləri istehlakçıların hüquqlarının müdafiəsi	MB	2011-2015
1.3.1.7.	İpoteka kreditləşdirilməsi mexanizminin təkmilləşdirilməsi	MB	2011-2015
1.3.1.8.	Poçt əmanət sisteminin inkişaf etdirilməsi	MB, RİTN	2011-2015
1.3.1.9.	Elektron ödəniş sisteminin inkişaf etdirilməsi	MB, RİTN	2011-2015
1.3.2.	Qiymətli kağızlar bazarının inkişaf etdirilməsi		
1.3.2.1.	Qanunvericiliyin inkişaf etdirilməsi		
1.3.2.1.1.	Qiymətli kağızlar bazarı haqqında vahid qanunun hazırlanması	QKDK	2011-2012
1.3.2.1.2.	Sekyuritizasiya haqqında qanunvericilik bazasının formalaşdırılması	QKDK	2011-2013
1.3.2.1.3.	Qiymətli kağızların tədavülü və buraxılışına dair normativ hüquqi bazanın təkmilləşdirilməsi	QKDK, ƏN, MB	2011-2014
1.3.2.2.	Qiymətli kağızlar bazarının əməliyyat və hesablaşma infrastrukturunun təkmilləşdirilməsi		
1.3.2.2.1.	Qiymətli kağızların ticarət və hesablaşma sisteminin modernləşdirilməsi və avtomatlaşdırılması	QKDK, MB	2011-2014
1.3.2.2.2.	Mərkəzi depozitar sistemin təşkili və qiymətli kağızlarla əməliyyatların qeydiyyatı mexanizmlərinin təkmilləşdirilməsi	QKDK	2011-2015
1.3.2.3.	Dövlət və korporativ qiymətli kağızların təklifinin genişləndirilməsi və tələbin stimullaşdırılması		
1.3.2.3.1.	Yerli şirkətlərin Bakı Fond Birjasının listinginə çıxarılması üçün münbit şəraitin yaradılması və təşviq edilməsi	QKDK, İİN	2011-2015
1.3.2.3.2.	Yeni maliyyə alətlərinin buraxılışının stimullaşdırılması və xarici fond birjalarında ticarət olunan qiymətli kağızlara çıxışın genişləndirilməsi	QKDK	2011-2015
1.3.2.3.3.	İnstitusional investorların formalaşdırılmasının təşviq edilməsi	QKDK	2011-2015
1.3.2.3.4.	Peşəkar iştirakçıların potensialının artırılması, maliyyə vasitəçiliyi funksiyalarının inkişaf etdirilməsi	QKDK	2011-2015
1.3.2.4.	Tənzimləyici və nəzarət potensialının gücləndirilməsi		
1.3.2.4.1.	Peşəkar iştirakçıların lisenziyalaşdırılmasının qayda və prosedurlarının qabaqcıl	QKDK	2011-2013

1	2	3	4
	beynəlxalq standartlar əsasında təkmilləşdirilməsi		
1.3.2.4.2.	Bazar iştirakçılarının hesabatlılıq sisteminin formalaşdırılması və avtomatlaşdırılması	QKDK	2011-2013
1.3.2.4.3.	İnvestorların hüquqlarının qorunması mexanizmlərinin təkmilləşdirilməsi	QKDK	2011-2015
1.3.2.4.4.	QKDK-nın analitik potensialının gücləndirilməsi	QKDK	2011-2015
1.3.2.5.	Tədris və maarifləndirmə tədbirlərinin tətbiqi və genişləndirilməsi		
1.3.2.5.1.	Qiymətli kağızlar bazarı üzrə təlim və məsləhət mərkəzinin yaradılması	QKDK	2011-2012
1.3.2.5.2.	Kütləvi informasiya vasitələrində xüsusi maarifləndirici proqramların təşkil edilməsi	QKDK	2011-2015
1.3.3.	Sığorta bazarının inkişaf etdirilməsi		
1.3.3.1.	Sığorta sahəsində qanunvericiliyin inkişaf etmiş beynəlxalq təcrübəyə daha da uyğunlaşdırılması istiqamətində təkliflərin hazırlanması	MN	2011-2013
1.3.3.2.	Sığorta işinin təşviqi üzrə tədbirlərin gücləndirilməsi	MN, İİN	2011-2015
1.4. İnvestisiya siyasəti			
1.4.1.	İnvestisiyaların idarə olunması prosesinin təkmilləşdirilməsi		
1.4.1.1.	YADİDP üzrə prioritet layihələrin maliyyələşdirilməsi istiqamətində beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın aparılması	İİN	2011-2015
1.4.1.2.	YADİDP-nin prioritetləri üzrə infrastruktur layihələrinin maliyyələşdirilməsi məqsədilə müntəzəm olaraq ortamüddətli Dövlət İnvestisiya Proqramlarının hazırlanması və həyata keçirilməsi	İİN, MN	2011-2015
1.4.1.3.	Dövlət İnvestisiya Proqramına daxil olması nəzərdə tutulan layihələrin qiymətləndirilməsi (qiymətqoyulması) prosesinin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması və təsdiq edilməsi (obyektlərin dəyərinin 1991-ci ilin bazis qiyməti əsasında qiymətləndirilməsi metodikasının ləğv edilməsi)	FHN, İİN, MN	2011-2015
1.4.1.4.	Dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən layihələrin icrası zamanı müxtəlif obyektiv səbəblərə görə baş verən qiymət artımlarının tənzimlənməsi məqsədilə beynəlxalq standartlara (FİDİC qaydaları) uyğun qaydaların tətbiqi və təsdiq edilməsi	FHN, İİN, MN	2011-2015
1.4.1.5.	Ölkənin qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsinin intensivləşdirilməsi məqsədilə xarici investisiyalar üçün stimullaşdırıcı mexanizmlər üzrə beynəlxalq təcrübənin öyrənilməsi və müvafiq təkliflərin verilməsi	İİN	2011-2013

1	2	3	4
1.4.2.	Səmərəli rəqabət mühitinin formalaşdırılması		
1.4.2.1.	Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin qəbul olunması üçün tədbirlərin həyata keçirilməsi	İİN	2011-2013
1.4.2.2.	İstehlak bazarında inhisarlaşmanın məhdudlaşdırılması məqsədilə bazarların bölüşdürülməsi və razılaşdırılmış qiymətlərin tətbiq edilməsi hallarının qarşısının alınması üzrə tədbirlərin həyata keçirilməsi	İİN	2011-2015
1.4.2.3.	İstehlakçıların hüquqlarının müdafiə edilməsi işinin gücləndirilməsi	İİN	2011-2015
1.4.2.4.	İstehlak mallarının istehsalının, idxalının, ixracının, topdan və pərakəndə satışının həyata keçirilməsi zamanı normativ sənədlərin tələblərinə əməl edilməsi	SMPDK, KTN, İİN, DGK	2011-2015
1.4.2.5.	Ölkənin iqtisadi mənafeyinin və təhlükəsizliyinin etibarlı mühafizəsinin təmini üçün gömrük orqanlarının hüquq-mühafizə potensialının artırılması və fəaliyyətinin gücləndirilməsi istiqamətində işlərin davam etdirilməsi	DGK, MN	2011-2015
1.4.3.	Sahibkarlığın, xüsusilə regionlar üzrə inkişaf etdirilməsi		
1.4.3.1.	Sahibkarların ictimai birliklərinin, o cümlədən, peşə assosiasiyalarının yaradılmasının və inkişaf etdirilməsinin dəstəklənməsi	İİN	2011-2015
1.4.3.2.	Sahibkarlıq fəaliyyətinin məsləhət və informasiya təminatının yaxşılaşdırılması	İİN	2011-2015
1.4.3.3.	Sahibkarlığın inkişafını əngəlləyən amillərin aşkar edilməsi və aradan qaldırılması məqsədilə müntəzəm monitorinqlərin həyata keçirilməsi	İİN	2011-2015
1.4.3.4.	Mövcud və yaradılacaq sənaye müəssisələrində innovasiya yönümlü texnologiyaların tətbiqinin stimullaşdırılması	SEN, İİN, AMEA	2011-2015
1.4.3.5.	Gənclərin və əhalinin həssas qruplarının (qadınlar, əlillər və məcburi köçkünlər) sahibkarlıq fəaliyyətinin dəstəklənməsi	İİN	2011-2015
1.4.3.6.	Sənaye zonalarının (şəhərcik və biznes inkubatorları) yaradılması	İİN, SEN, AMEA	2011-2015
1.4.3.7.	Sahibkarlıq fəaliyyətinin genişləndirilməsi məqsədilə ölkə daxilində və xaricdə müntəzəm təşviq tədbirlərinin (biznes forum, sərgi, ikitərəfli görüşlər, konfrans və s.) təşkil olunması	İİN	2011-2015
1.4.3.8.	Məcburi dövlət sosial sığorta haqlarının strukturunun (işəgötürənlər və sığortaolunanlar tərəfindən ödənilən hissələrinin) optimallaşdırılması	DSMF, MN, İİN	2011-2015

1	2	3	4
1.4.4.	Dövlət müəssisələrinin özəlləşdirilməsi və idarə edilməsi prosesinin təkmilləşdirilməsi		
1.4.4.1.	Özəlləşdirmə prosesində şəffaflığın və səmərəliliyin təmin edilməsi məqsədilə məsləhətçi şirkətlərin cəlb olunması və investorların iştirakının təmin edilməsi	ƏMDK	2011-2015
1.4.4.2.	Özəlləşdirilməyə açılmış rabitə, maşınqayırma, kimya, turizm, kənd təsərrüfatı, tikinti, kommunal və infrastruktur sahələrində müəssisələrin özəlləşdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi	ƏMDK, RİTN, SEN, MəTN, KTN	2011-2015
1.4.4.3.	Yanacaq-energetika kompleksinə aid müəssisələrin, o cümlədən, elektroenergetika, neft, təbii qaz hasil və emal edən müəssisələrin, neft və neft məhsullarının satış bazalarının özəlləşdirilməsi prosesinə məsləhətçi şirkətlərin cəlb edilməsi və tədbirlərin görülməsi	ƏMDK, SEN	2011-2015
1.4.5.	Daxili istehsalın rəqabət qabiliyyətliliyinin gücləndirilməsi və ölkənin ixrac potensialının artırılması		
1.4.5.1.	Ümumdünya Ticarət Təşkilatına qəbul olma prosesində danışıqların ədalətli ticarət prinsipləri əsasında davam etdirilməsi və xarici ticarət üzrə milli qanunvericilik bazasının beynəlxalq ticarət sisteminin tələblərinə uyğun olaraq təkmilləşdirilməsi	İİN, XİN, ƏN, DGK, KTN	2011-2015
1.4.5.2.	Daxili bazarın haqsız rəqabətdən qorunması üçün beynəlxalq praktikada qəbul olunmuş antidempinq və digər qoruyucu tədbirlərin həyata keçirilməsi	İİN, DGK	2011-2015
1.4.5.3.	İdxalı əvəz edəcək və ixrac yönümlü məhsulların istehsalının stimullaşdırılması və ixracının təşviqi	İİN	2011-2015
1.4.5.4.	Keyfiyyətə nəzarət üzrə milli standartların hazırlanması və sertifikatlaşdırma sisteminin təkmilləşdirilməsi	SMPDK, İİN	2011-2015
1.4.5.5.	Yerli və beynəlxalq daşımaların idarə olunmasının təkmilləşdirilməsi və nəqliyyat sisteminin beynəlxalq nəqliyyat sisteminə inteqrasiyasının genişləndirilməsi	NN	2011-2015
1.4.6.	İnformasiya və kommunikasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi		
1.4.6.1.	Yeni texnologiyaların tətbiqi ilə ölkənin kommunikasiya şəbəkəsinin elektronlaşdırılması, mövcud şəbəkənin təkmilləşdirilməsi və əhəlinin rabitə xidmətlərinə keyfiyyətli çıxışının təmin edilməsi	RİTN	2011-2013
1.4.6.2.	Respublikanın telekommunikasiya şəbəkəsində yeni texnologiyaların (İPTV, ADSL, Wifi, Wimax, 3G, 4G, peyk rabitə sistemləri və s.) və CDMA şəbəkəsi ilə mobil rabitə xidmətlərinin tətbiqinin genişləndirilməsi	RİTN	2011-2015

1	2	3	4
1.4.6.3.	Telefon rabitəsi və internet xidməti tariflərinin optimallaşdırılması və stimullaşdırılması üzrə təkliflərin hazırlanması və həyata keçirilməsi	RİTN, Tarif (qiymət) Şurası	2011-2015
1.4.6.4.	Milli radio və televiziya proqramlarının peykdən paket yayımının təşkili	RİTN	2011-2015
1.4.6.5.	Respublikada universal telekommunikasiya və poçt xidmətlərinin təşkilinin başa çatdırılması	RİTN	2011-2015
1.4.6.6.	Ölkədə İKT sektorunun dayanıqlı inkişafının təmin edilməsi məqsədilə informasiya-kommunikasiya texnologiyaları və elektron istehsal üzrə Xüsusi İqtisadi Zona yaradılması istiqamətində tədbirlərin görülməsi	RİTN	2011-2014
1.4.6.7.	İKT sektorunda innovasiyaların tətbiqinin genişləndirilməsi məqsədilə tətbiqi elmi tədqiqatların aparılması sahəsində işlərin davam etdirilməsi	RİTN, AMEA	2011-2015
1.5. Sənaye və enerji siyasəti			
1.5.1.	Azərbaycan Respublikası regionlarında kənd təsərrüfatı məhsullarının emalı, tikinti məhsullarının istehsalı üzrə yerli xammal və mövcud materiallara əsaslanan kiçik və orta sənaye müəssisələrinin yaradılması üçün tədbirlərin həyata keçirilməsi	SEN, KTN, İİN	2011-2012
1.5.2.	Respublika ərazisində əhalinin və istilik təchizatı sisteminin təbii qazla və ya bərpa olunan enerji ilə təminatının bərpası və yaxşılaşdırılması	SEN, ARDNŞ, “Azəristiliktəchizat” ASC	2011-2015
1.5.3.	Respublika ərazisində əhalinin və sosial obyektlərin istilik təchizatının bərpası, yaşayış və qeyri-yaşayış binalarının istiliklə təmin olunması	“Azəristiliktəchizat” ASC	2011-2015
1.5.4.	Respublikanın dağ rayonlarının qəsəbə və kəndlərində maye qazın və kerosinin (ağ neftin) satışının təşkil edilməsi	SEN, ARDNŞ	2011-2015
1.5.5.	Bazar iqtisadiyyatına uyğun şəffaf idarəetmə strukturunun yaradılması məqsədilə Azəriqaz İB-də islahatların həyata keçirilməsi	SEN, ARDNŞ	2011-2015
1.5.6.	Özəl sektorun iştirakının artırılması ilə energetika sektorunda rəqabət mühitinin yaradılması	SEN	2011-2015
1.5.7.	Alternativ və bərpa olunan enerji mənbələrinin yaradılması və istifadəsi istiqamətində tədbirlərin gücləndirilməsi	SEN, İİN, AMEA	2011-2015
1.5.8.	İstehlakçıların elektrik sayğacları ilə təmin olunmasının başa çatdırılması	SEN, “Azərenerji” ASC,	2011-2015

1	2	3	4
		“Bakıelektrikşəbəkə” ASC	
1.5.9.	Yanacaq-enerji kompleksinin fəaliyyəti nəticəsində ekologiyaya dəyən zərərinin azaldılması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi	SEN, ETSN	2011-2015
1.6. Kənd təsərrüfatının inkişaf etdirilməsi			
1.6.1.	Kənd təsərrüfatı məhsullarının istehsalının inkişaf etdirilməsi üçün kənd investisiya layihələrinin həyata keçirilməsi tədbirlərinin davam etdirilməsi	KTN	2011-2015
1.6.2.	Dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsulları istehsalçılara yardımların göstərilməsi mexanizminin təkmilləşdirilməsi	KTN, İİN, MN	2011-2015
1.6.3.	Heyvandarlığın intensiv inkişaf etdirilməsi mexanizminin dəstəklənməsi	KTN	2011-2015
1.6.4.	Heyvandarlıqda məhsul istehsalının intensiv artımında mühüm rol oynayan yem bitkilərindən: soya, sorqo, qarğıdalı, günəbaxan, yem çuğunduru və raps əkinlərinin genişləndirilməsi üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi, silos və senaj basdırılması təşəbbüslərinin dəstəklənməsi	KTN	2011-2015
1.6.5.	Dağ və dağətəyi bölgələrdə ətlik maldarlığın inkişaf etdirilməsinin dəstəklənməsi	KTN, YİH	2011-2015
1.6.6.	Mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasında və məhsul istehsalının intensiv artırılmasında mühüm rol oynayan süni mayalama tədbirlərinin genişləndirilməsinin dəstəklənməsi	KTN, YİH	2011-2015
1.6.7.	Quşçuluğun daha da inkişaf etdirilməsi, mövcud olan quşçuluq obyektlərinin tam gücündə işləməsi üçün əlavə tədbirlərin həyata keçirilməsi	KTN, İİN	2011-2015
1.6.8.	Iri südçülük-maldarlıq komplekslərinin yaradılmasının dəstəklənməsi	KTN, İİN, YİH	2011-2015
1.6.9.	“Aqrolizinq” ASC vasitəsilə kənd təsərrüfatı məhsulları istehsalçılara damazlıq düyələrin və texnoloji avadanlıqların güzəştli qiymətlərlə satılmasının dəstəklənməsi	KTN, YİH	2011-2015
1.6.10.	Kənd təsərrüfatı heyvanları və ev quşları arasında epizootiya əleyhinə mübarizə və müalicə-profilaktika tədbirlərinin gücləndirilməsi	KTN	2011-2015
1.6.11.	Damazlıq heyvanlara göstərilən dispanserizasiya, baytarlıq müalicə tədbirlərinin yaxşılaşdırılması	KTN	2011-2015
1.6.12.	Kənd təsərrüfatı heyvanlarının identifikasiya edilməsi və qeydiyyatının dəstəklənməsi	KTN	2011-2015
1.6.13.	Kənd təsərrüfatı məhsulları istehsalçılara vergi güzəştlərinin tətbiqi siyasətinin davam	KTN, İİN, VN	2011-2015

1	2	3	4
	etdirilməsi		
1.6.14.	Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarlara kreditlərin verilməsi mexanizminin sadələşdirilməsi	KTN	2011-2015
1.6.15.	Kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təmin edilməsi işinin yaxşılaşdırılması və özəl aqroservis xidmətləri şəbəkəsinin genişləndirilməsi	KTN	2011-2015
1.6.16.	Pambıqçılığın, üzümçülüğün və ipəkçiliyin (baramaçılığın) intensiv inkişaf etdirilməsi üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi	KTN, İİN	2011-2015
1.6.17.	Aqro-emal müəssisələrinin mövcud gücünün artırılması, respublikanın heyvandarlıq rayonlarında ət və süd emalı müəssisələrinin, iri tərəvəzçilik və meyvəçilik rayonlarında isə konserv zavodlarının fəaliyyət göstərməsi üçün təşəbbüslərin dəstəklənməsi	KTN, İİN	2011-2015
1.6.18.	Kənd təsərrüfatı məhsulları istehsalçılarının güzəştli qiymətlərlə aqrokimyəvi maddələr və pestisidlərlə təminatının yaxşılaşdırılması	KTN	2011-2015
1.6.19.	Yeyinti və kənd təsərrüfatı məhsulları sahəsində beynəlxalq və Avropa standartları əsasında milli standartların hazırlanması və respublikada tətbiqi (İSO, Codex Alimentarius, CEN)	SMPDK, KTN, SN	2011-2015
1.6.20.	İdxal və ixrac olunan kənd təsərrüfatı məhsullarında fumiqasiya (zərərsizləşdirmə) tədbirlərinin genişləndirilməsi və davam etdirilməsi	KTN	2011-2015
1.6.21.	Özəl toxumçuluq, damazlıq və baytarlıq xidməti şəbəkələrinin genişləndirilməsi	KTN	2011-2015
1.6.22.	Otlaqların münbitliyinin bərpasının, eroziyadan mühafizəsinin və istifadəsinin yaxşılaşdırılması	DTXK, KTN	2011-2015
1.6.23.	Qış və yay otlaqlarının, kəndətrafi örüşlərin münbitliyinin bərpası, səthi və əsaslı yaxşılaşdırılması, onun təyinatının dəyişdirilməsi kimi və digər neqativ halların qarşısının alınması üçün tədbirlərin görülməsi	KTN, DTXK, ETSN, MST ASC	2011-2015
1.6.24.	Yüksək məhsul verən və istehsalın intensiv inkişaf etdirilməsini təmin edən bitki sortlarının və heyvan cinslərinin sınaqdan keçirilməsi və istehsalata tətbiq edilməsi	KTN, AMEA	2011-2015
1.6.25.	Bitkiçilik məhsulları istehsalını intensiv qaydada artırmaq üçün toxumçuluğun və tingçiliyin elmi əsaslar üzrə inkişaf etdirilməsinin dəstəklənməsi	KTN, YİH	2011-2015
1.6.26.	İstehsal olunan kənd təsərrüfatı məhsullarının istehlakçılara çatdırılması məqsədi ilə yerlərdə tədarük-satış bazarlarının yaradılmasının dəstəklənməsi	KTN, İİN, MN	2011-2015

1	2	3	4
1.7. Turizmin inkişaf etdirilməsi			
1.7.1.	Turizmin inkişaf etdirilməsi məqsədi ilə bu sahəyə dair standartların hazırlanması	SMPDK, MdTN	2011-2015
1.7.2.	Regionlarda (rekreasiya və turizm zonalarında) turizm fəaliyyətinin stimullaşdırılması, turizmdə informasiya-təbliğat işinin gücləndirilməsi məqsədilə mövcud informasiya mərkəzlərinin işinin təkmilləşdirilməsi	MdTN	2011-2015
1.7.3.	Dövlət İnvestisiya Proqramı vasitəsilə turizm infrastrukturunun inkişafı (yol, rabitə, elektrik enerjisi, qaz və s.)	MdTN, İİN	2011-2015
1.7.4.	Milli, tarixi-mədəni, sosial-iqtisadi və təbii xüsusiyyətlər nəzərə alınmaqla alternativ turizm növlərinin inkişaf etdirilməsi (ekoturizm, kənd turizmi və s.) və müvafiq turizm marşrutlarının yaradılması	MdTN, ETSN	2011-2015
2. Məşğulluq siyasəti və əhəlinin sosial müdafiəsi			
2.1. Məşğulluq siyasəti və əmək bazarının tənzimlənməsi			
2.1.1.	Məşğulluq sisteminin inkişaf etdirilməsi və işsizlərin sosial müdafiəsinin gücləndirilməsi		
2.1.1.1.	Əmək, məşğulluq və əmək miqrasiyası sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi	ƏƏSMN, ƏN, AS(İ)TMK və AHİK-i cəlb etməklə	2011-2012
2.1.1.2.	Əmək və məşğulluq sahəsində vahid informasiya bazasının yaradılması	ƏƏSMN, DSK, TN	2011-2012
2.1.1.3.	Əmək, məşğulluq və əmək miqrasiyası sahəsində qanunvericiliyə əməl olunmasına dövlət nəzarətinin gücləndirilməsi	ƏƏSMN	2011-2013
2.1.1.4.	Dövlət Məşğulluq Xidmətində idarəetmə sisteminin təkmilləşdirilməsi və potensialının artırılması	ƏƏSMN	2011-2013
2.1.1.5.	İşsizliyə görə verilən müavinətlərin, eyni zamanda peşə hazırlığı, əlavə təhsil vaxtında müəyyən olunmuş təqaüdün minimum məbləğinə yenidən baxılması	ƏƏSMN, DSMF, İİN, MN	2012
2.1.1.6.	İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə haqqı ödənilən ictimai işlərin təşkili və bu sahədə işlərin səmərəliliyinin artırılması	ƏƏSMN, YİH	2011-2015

1	2	3	4
2.1.1.7.	Beynəlxalq təcrübəyə əsaslanaraq işsizlikdən sığorta sisteminin yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsi	ƏƏSMN, MN, İİN	2011-2015
2.1.2.	Kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması		
2.1.2.1.	Kadr hazırlığının əmək bazarının tələblərinə uyğun proqnozlaşdırılması sisteminin yaradılması, o cümlədən: - kadr hazırlığına olan tələbatın proqnozlaşdırılması metodikasının hazırlanması; - metodikaya uyğun müxtəlif ixtisaslar üzrə kadrlara olan tələbatın müəyyənləşdirilməsi, ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinə həmin tələbata uyğun illər üzrə qəbul planının müəyyənləşdirilməsi	TN, İİN, ƏƏSMN	2011-2015
2.1.2.2.	İSCO88/08 uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması	ƏƏSMN, TN,	2011-2013
2.1.2.3.	Peşə hazırlığı sahəsində modul və multimedia texnologiyalarının, distant təhsil və digər müasir tədris formalarının tətbiqinin gücləndirilməsi	ƏƏSMN, TN, RİTN	2011-2015
2.1.2.4.	Əmək bazarının ehtiyaclarının öyrənilməsi üçün kadr hazırlığı ilə məşğul olan təhsil müəssisələrində mövcud imkanlar çərçivəsində marketinq xidmətinin yaradılması və təkmilləşdirilməsi	TN, ƏƏSMN	2011-2015
2.1.2.5.	Yaşlıların təhsili sisteminin inkişaf etdirilməsi üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi	TN, ƏƏSMN	2013-2015
2.1.2.6.	Yaşlıların təhsili üzrə kadr bazasının yaradılması və yeni kurikulumların hazırlanması	TN	2011-2015
2.1.2.7.	Yaşlıların təhsil prosesi üzrə informasiya bazasının təkmilləşdirilməsi məqsədilə “Əhalinin fasiləsiz təhsildə iştirakına dair” seçmə statistik müayinənin keçirilməsi	DSK, TN	2014
2.1.3.	Əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi		
2.1.3.1.	Qeyri-formal əmək münasibətlərinin leqallaşdırılmasının gücləndirilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi	ƏƏSMN, VN, DSMF, AS(İ)TMK və AHİK-i cəlb etməklə	2011 -2015
2.1.3.2.	Sahə kollektiv sazişlərin və kollektiv müqavilələrin bağlanılmasına dövlət nəzarətinin gücləndirilməsi	ƏƏSMN, AHİK-i və AS(İ)TMK-i cəlb etməklə	2011-2012

1	2	3	4
2.1.3.3.	Dövlət Əmək Müfəttişliyinin potensialının artırılması üzrə tədbirlərin görülməsi	ƏƏSMN, DB-nı cəlb etməklə	2011-2015
2.1.4.	Əmək bazarının monitorinqi prosesinin gücləndirilməsi		
2.1.4.1.	Əmək bazarının mövcud vəziyyətinin, məşğulluq və işsizlik səviyyəsinin müəyyənləşdirilməsi üzrə müvafiq tədqiqatların aparılması	ƏƏSMN, DSK, DSMF	2011-2015
2.1.4.2.	Əmək miqراسiyası sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi	ƏƏSMN, XİN, DMX	2011-2015
2.1.5.	Həssas qrupların məşğulluq imkanlarının genişləndirilməsi		
2.1.5.1.	Qadınların əmək bazarında rəqabət qabiliyyətlərinin artırılmasına, qadınlar arasında sahibkarlığın və özünüməşğulluğun inkişaf etdirilməsinə, qadınların peşə hazırlığına və əlavə təhsilinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi	ƏƏSMN, AQUPDK, TN, İİN, YİH	2011-2015
2.1.5.2.	Qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasına dövlət nəzarətinin gücləndirilməsi	ƏƏSMN	2011-2012
2.1.5.3.	Sosial müdafiəyə xüsusi ehtiyacı olan əhali qruplarının məşğulluğunun təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi	ƏƏSMN, TN	2011-2015
2.2. Sosial müdafiə			
2.2.1.	Ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər sisteminin təkmilləşdirilməsi		
2.2.1.1.	Sosial müavinətlər sisteminin təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi	ƏƏSMN, ƏN	2011-2015
2.2.1.2.	Ünvanlı dövlət sosial yardımı mexanizminin icrasını təmin edən kadrların potensialının gücləndirilməsi	ƏƏSMN	2011-2015
2.2.1.3.	Ünvanlı dövlət sosial yardımı sisteminin mərkəzləşdirilmiş qaydada idarə edilməsi üçün informasiya sisteminin (şəbəkənin) qurulmasının başa çatdırılması və bu məlumatlardan büdcə tərtibi prosesində istifadə olunması	ƏƏSMN	2011-2015
2.2.1.4.	Ehtiyac meyarının mərhələlərlə yaşayış minimumuna çatdırılmasına dair tədbirlərin həyata keçirilməsi	ƏƏSMN, İİN, MN, DSK, SN	2012-2015
2.2.1.5.	Sosial müavinətlərin sayına və məbləğinə yenidən baxılması	ƏƏSMN, MN	2012-2015
2.2.1.6.	Ünvanlı dövlət sosial yardımı üzrə monitorinq və qiymətləndirmə sisteminin yaradılması	ƏƏSMN	2011-2012

1	2	3	4
2.2.1.7.	Aztəminatlı ailələrin sosial reabilitasiyasına dair normativ-hüquqi aktların hazırlanması və tətbiq olunması	ƏƏSMN	2011-2013
2.2.1.8.	Mövcud sosial müavinətlər sisteminin unifikasiyası və sadələşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi	ƏƏSMN	2011-2015
2.2.2.	Sığorta-pensiya sisteminin təkmilləşdirilməsi		
2.2.2.1.	Orta aylıq pensiya məbləğinin ölkə üzrə orta aylıq əməkhaqqına nisbətinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi	DSMF	2011-2015
2.2.2.2.	Əmək pensiyalarının baza hissəsinin ölkə üzrə yaşayış minimumu səviyyəsinə çatdırılması üzrə təkliflərin hazırlanması	DSMF, ƏƏSMN, MN	2012-2015
2.2.2.3.	Qeyri-dövlət pensiya fondlarının yaradılması və fəaliyyəti haqqında qanunvericilik bazasının yaradılması üzrə təkliflərin hazırlanması	DSMF, MN, İİN, MB, aidiyyəti dövlət orqanları	2012-2013
2.2.3.	Əhalinin ən həssas qruplarının sosial müdafiəsinin və cəmiyyətə inteqrasiyasının gücləndirilməsi		
2.2.3.1.	Əlil və şəhid ailələrinin mənzil təminatı istiqamətində işlərin davam etdirilməsi	ƏƏSMN, MN	2011-2015
2.2.3.2.	Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin gücləndirilməsi sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi	ƏƏSMN, MN, TN, SN	2011-2015
2.2.3.3.	Sağlamlıq imkanları məhdud olan uşaqlara diqqət və qayğının artırılması, onların problemlərinin həllinə cəmiyyətin cəlb olunması məqsədilə təbliğat aparılması	AQUPDK, ƏƏSMN, TN, MTRŞ	2011-2015
2.2.3.4.	Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya tədbirlərinin davam edilməsi	ƏƏSMN, MN, SN	2011-2015
2.2.3.5.	Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası, onların sosial və psixoloji hazırlıqlarının təmin edilməsi ilə bağlı kadr potensialının gücləndirilməsi	ƏƏSMN, TN, SN	2011-2015
2.2.3.6.	Müəssisə və təşkilatlarda əlillərin müəyyən olunmuş kvota əsasında işə düzəldilməsinə dövlət nəzarətinin gücləndirilməsi sahəsində tədbirlərin həyata keçirilməsi	ƏƏSMN	2011-2015
2.2.3.7.	Əlillərin peşə hazırlığı və əlavə təhsili, onlar üçün peşə təhsili sisteminin təkmilləşdirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi	ƏƏSMN, TN, SN	2011-2015
2.2.3.8.	Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların texniki və digər bərpa vasitələri ilə təmin edilməsi işinin davam etdirilməsi	ƏƏSMN	2011-2015

1	2	3	4
2.2.3.9.	Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının təşkili məqsədilə onların istirahətini təmin etmək sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi	ƏƏSMN, MdTN, TN, YİH	2011-2015
2.2.3.10.	Ahıl və tənha vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə sosial xidmətlərin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması sahəsində tədbirlərin həyata keçirilməsi	ƏƏSMN, MN	2011-2013
2.2.3.11.	Ahıl və əlillər üçün internat evlərində və pansionatlarda yaşayanların və əlillərin bərpa mərkəzlərində müalicə olunanların qida normalarına yenidən baxılması	ƏƏSMN, SN	2011-2015
2.2.3.12.	Ölkə üzrə uşaqların təhsildən yayınması və əmək fəaliyyətinə cəlb olunması hallarının monitorinqinin həyata keçirilməsi məqsədilə ictimai əsaslarla nəzarət-koordinasiya qrupunun yaradılması	AQUPDK, TN, ƏƏSMN, SN QHT-lər cəlb etməklə	2011-2012
2.2.3.13.	Yetkinlik yaşına çatmayan baxımsız uşaqların cəmiyyətə inteqrasiyasının yaxşılaşdırılması məqsədilə tədbirlər planının hazırlanması və həyata keçirilməsi	ƏƏSMN, GİN, TN, AQUPDK, DİN	2011-2013
2.2.3.14.	Baxımsız və çətin tərbiyə olunan uşaqların peşə hazırlığına cəlb olunması istiqamətində işlərin aparılması	AQUPDK, ƏƏSMN, TN	2011-2015
2.2.3.15.	Baxımsız uşaqların reinteqrasiyası sahəsində fəaliyyət göstərəcək mütəxəssislərin hazırlanması	AQUPDK, TN QHT-lər cəlb etməklə	2011-2012
2.2.3.16.	Xüsusi qayğıya ehtiyacı olan uşaqları və onların ailələrini müəyyənləşdirmək, onların cəmiyyətə hərtərəfli qoşulması və inkişafını təmin etmək məqsədilə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi	AQUPDK, TN	2011-2015
2.2.3.17.	Dövlət uşaq müəssisələrində (internat və uşaq evlərində) olan uşaqların vəziyyətinin dövrü monitorinqinin aparılması, o cümlədən: - məktəbəqədər təhsil müəssisələrində qidanın təşkili; - məktəbhazırlıq qruplarında aparılan işin vəziyyəti; - məktəbəqədər müəssisələrdə sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi	TN	2011-2015
2.2.3.18.	Kimsəsiz və atılmış uşaqların cəmiyyətə inteqrasiyasını təmin edən "SOS-Uşaq Kəndi" modelinin iş təcrübəsinin təbliğ edilməsi	TN, MN	2011-2015

1	2	3	4
2.2.3.19.	Dövlət himayəsində olan uşaqların yetkinlik yaşına çatdıqdan sonra sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər planının hazırlanması və həyata keçirilməsi	ƏƏSMN, GİN, TN, SN, AQUPDK	2011-2015
2.2.4.	Əməkhaqqı siyasətinin təkmilləşdirilməsi		
2.2.4.1.	Minimum əməkhaqqının ölkə üzrə yaşayış minimumu səviyyəsinə çatdırılması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi	ƏƏSMN, MN, İİN	2012-2015
2.2.4.2.	Əməkhaqqı səviyyələri arasında qeyri-mütənasibliyin aradan qaldırılması məqsədilə Vahid Tarif Cədvəlinin təkmilləşdirilməsi prosesinin davam etdirilməsi	ƏƏSMN, MN	2011-2015
2.2.4.3.	Əməyin ödənilməsi sisteminin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması	ƏƏSMN	2011-2015
2.3. Qaçqınlar və məcburi köçkünlər			
2.3.1.	Məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə qaytarılması		
2.3.1.1.	İşğaldan azad olmuş ərazilərin minalardan təmizlənməsi	ANAMA	
2.3.1.2.	İşğaldan azad olmuş ərazilərin bərpa olunması	İAƏBYQA	
2.3.1.3.	Repatriasiya proqramının hazırlanması	QMKİDK	
2.3.2.	Qaçqın və məcburi köçkünlərin yaşayış üçün yararlı yerlərlə təmin edilməsi		
2.3.2.1.	Məcburi köçkün ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi	QMKİDK, MKSİF, ARDNF	2011-2015
2.3.2.2.	Məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə məşğulluğun artırılması və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi istiqamətində işlərin davam etdirilməsi	QMKİDK, MKSİF, İİN	2011-2015
2.3.2.3.	Bakı, Sumqayıt, digər şəhər və rayonlarda məcburi köçkünlərin müvəqqəti sığınacaq məskunlaşdıqları obyektlərdə kommunal infrastrukturun yaxşılaşdırılması	QMKİDK, ARDNF	2011 - 2015
2.3.3.	Qaçqın və məcburi köçkünlərə yardımların ödənişinin maliyyə şəffaflığının artırılması		
2.3.3.1.	Respublikanın şəhər və rayonlarında məcburi köçkünlərin kompakt məskunlaşdıqları obyektlərdə elektrik və su təchizatının yaxşılaşdırılması	QMKİDK, "Azərsu" SC, "Azərenerji" ASC, "Bakıelektrikşəbəkə" ASC	2011-2015

1	2	3	4
2.3.3.2.	Qaçqın və məcburi köçkünlərin kompakt yaşayış yerlərində qaz təchizatının yaxşılaşdırılması	SEN, ARDNŞ	2011-2015
2.3.3.3.	Qaçqın və məcburi köçkünlərin yaşadıkları yerlərdə sayğacların quraşdırılması və istifadə olunan kommunal xidmətləri (elektrik enerjisi, su, qaz) haqlarının ödənilməsinin yalnız həmin sayğaclar vasitəsi ilə həyata keçirilməsi istiqamətində tədbirlərin gücləndirilməsi	QMKİDK, SEN, "Azərenerji" ASC, ARDNŞ, "Azərsu" ASC, İİN, ƏN	2011-2015
2.3.3.4.	Məcburi köçkünlərə ödənilən müavinətlərin, natural formada verilən yardımların ödənilməsi mexanizminin təkmilləşdirilməsi və şəffaflığın artırılmasına dair tədbirlərin həyata keçirilməsi	QMKİDK, İİN, MN, ƏN	2011-2015
2.3.4.	Qaçqın və məcburi köçkünlər üzrə statistik məlumat bazasının təkmilləşdirilməsi		
2.3.4.1.	Qaçqın və məcburi köçkün əhalinin həyat şəraitinin dəyişilməsi üzrə monitorinqin aparılması üçün illik sorğuların aparılması	QMKİDK, DSK	2011-2015
2.3.4.2.	Məcburi köçkünlərə ödənişlər barədə hesabatların tərtib və təqdim edilməsi	QMKDK, MN, DSK	2011-2015
3. İnsan kapitalının inkişafı və sosial tərəqqi			
3.1. Təhsil			
3.1.1.	Təhsil əldə etmək üçün bərabər imkanların təmin edilməsi		
3.1.1.1.	Məktəbyaşlı uşaqların ümumi təhsil (I-XI sinif) almalarının təmin edilməsi	TN	2011-2015
3.1.1.2.	Təhsil sisteminin maddi-texniki və tədris bazasının gücləndirilməsi istiqamətində işlərin davam etdirilməsi	TN, MN, İİN	2011-2015
3.1.1.3.	Əmək bazarının tələblərinə uyğun olaraq təhsil müəssisələrinə ixtisaslı kadr hazırlığı üçün dövlət sifarişlərinin verilməsi və məzunların müvafiq işlə təmin olunması üçün şəraitin yaradılması	TN	2011-2015
3.1.1.4.	Kadrların əlavə təhsili istiqamətində işlərin davam etdirilməsi	TN	2011-2015
3.1.1.5.	Təhsil sahəsində qəbul olunmuş məqsədli proqramların icrasının təmin edilməsi		
3.1.1.5.1.	Dövlət büdcəsindən təhsil sahəsinə ayrılan vəsaitlərin Dövlət Proqramları üzrə istifadəsi praktikasının davam etdirilməsi	TN, MN	2011-2015
3.1.1.5.2.	Xüsusi istedadla malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı	TN	2011-2015

1	2	3	4
	etdirilməsi		
3.1.1.5.3.	Ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələri məktəblərində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqi	TN	2011-2015
3.1.1.5.4.	Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) ilə bağlı tədbirlərin həyata keçirilməsi	TN, ƏƏSMN, AQUPDK	2011-2015
3.1.1.5.5.	Azərbaycan Respublikasında məktəbəqədər yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunması	TN	2011-2015
3.1.1.5.6.	İlk peşə-ixtisas təhsilinin inkişafı üzrə tədbirlərin həyata keçirilməsi	TN	2011-2015
3.1.1.6.	Təhsil müəssisələrində elmi-tədqiqat işlərinin təşkili və tətbiqi		
3.1.1.6.1.	Qısa və uzunmüddətli məqsədli kompleks elmi proqramların işlənilib hazırlanması və həyata keçirilməsi	TN, ali təhsil müəssisələri	2011-2015
3.1.1.6.2.	Elmi-tədqiqat işlərinin nəticələrinin tədris prosesində və istehsalatda tətbiqinin təşkili	TN, ali təhsil müəssisələri	2011-2015
3.1.1.6.3.	Elmi-tədqiqat işlərinin yüksək səviyyədə yerinə yetirilməsini təmin etmək üçün elmi müəssisələrin kadr potensialının artırılması və müasirləşdirilməsi	TN, ali təhsil müəssisələri	2011-2015
3.1.1.6.4.	Tələbə və magistrantlar üçün elmi konfransların və “Ən yaxşı tələbə elmi-tədqiqat işi” müsabiqəsinin təşkili	TN, ali təhsil müəssisələri	2011-2015
3.1.2.	Təhsilin keyfiyyətinin yaxşılaşdırılması		
3.1.2.1.	Məktəbəqədər təhsil sisteminin təkmilləşdirilməsi, o cümlədən yeni tədris modellərinin tətbiq olunması: - Beşyaşlıların qısamüddətli təlim qruplarında məktəbə hazırlanması üçün proqram; - Valideynlərin maarifləndirilməsi proqramı	TN	2011-2013
3.1.2.2.	Regionlarda, xüsusilə ucqar rayonlarda umumtəhsil məktəblərinin pedaqoji kadr təminatının yaxşılaşdırılması	TN	2011-2015
3.1.2.3.	Fəal/interaktiv təlim metodlarının bütün tədris müəssisələrində tətbiqinin gücləndirilməsi	TN	2011-2015
3.1.2.4.	Təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə dövlət büdcəsi vəsaitlərindən istifadəsinin səmərəliliyinin artırılması və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində işlərin davam etdirilməsi	TN, İİN, MN	2011-2015

1	2	3	4
3.1.2.5.	Beynəlxalq və Milli Mühasibat Uçotu Standartlarına keçidlə əlaqədar mühasibat uçotu və audit fənləri üzrə tədrisin yenidən təşkili ilə bağlı tədris materiallarının hazırlanması	MN, Auditorlar Palatası	2011-2012
3.1.2.6.	Xüsusi tipli internat məktəblərinin maddi-texniki və tədris bazasının gücləndirilməsi		
3.1.2.6.1.	Xüsusi tipli internat məktəblərinin fiziki cəhətdən sağlamlıq imkanları məhdud uşaqlara uyğunlaşdırılması üçün yenidən qurulması və təmiri ilə bağlı təkliflərin hazırlanması	TN	2012-2015
3.1.2.6.2.	Xüsusi tipli internat məktəblərinin müasir avadanlıq və tədris materialları ilə təmin edilməsi ilə bağlı təkliflərin hazırlanması	TN	2012-2015
3.1.3.	Təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi		
3.1.3.1.	Ali təhsil sistemində elmi-tədqiqat işlərinin aparılmasına dair normativ-hüquqi bazanın təkmilləşdirilməsi	TN	2011-2015
3.1.3.2.	Tələbələrin elmi-tədqiqat işinə cəlb olunmasını təmin edən yeni mexanizmin yaradılması	TN	2011-2015
3.1.3.3.	Ali təhsil müəssisələri tərkibində olan elmi-tədqiqat institutlarının və mərkəzlərinin inkişaf etdirilməsi	TN	2011-2015
3.1.3.4.	Ali məktəblərdə "elektron elm" idarəetmə sisteminin qurulması	TN, AMEA	2011-2015
3.1.3.5.	Təhsil menecerlərinin hazırlanması sisteminin yaradılması – təhsil menecerlərinə olan tələbatın öyrənilməsi və müvafiq ali və orta ixtisas təhsili müəssisələrində onların hazırlanması üçün tələbə qəbulunun müəyyənəşdirilməsi, zəruri tədris sənədlərinin hazırlanması	TN	2011-2015
3.1.3.6.	Pilot məktəblərində təhsilin keyfiyyət göstəricisinin təhlili	TN	2011-2015
3.1.4.	Təhsil sistemində informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsi		
3.1.4.1.	Elmi fəaliyyətdə informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi	TN, ali təhsil müəssisələri	2011-2015
3.1.4.2.	Təhsil sistemində distant təhsilin inkişaf etdirilməsi məqsədilə elektron kitabxanaların yaradılması	TN	2011-2015
3.1.4.3.	Təhsil sahəsində müasir texnologiyalardan geniş istifadə olunması, yüksək ixtisaslı kadrların, o cümlədən informasiya təhlükəsizliyi üzrə mütəxəssislərin hazırlığının təmin edilməsi	TN, RİTN	2011-2015
3.1.4.4.	Respublikanın ümumtəhsil məktəblərinin internetə çıxışının təmin edilməsi	TN, RİTN	2011-2013

1	2	3	4
	istiqlamətində zəruri tədbirlərin görülməsi		
3.1.5.	Təhsilin statistikasının və monitoring sisteminin təkmilləşdirilməsi		
3.1.5.1.	Şagird və tələbələrin biliklərinin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi	TN	2011-2015
3.1.5.2.	Təhsilin bütün pillələri üzrə gender və region üzrə dezaqreqasiya olunmuş xalis qeydiyyat və real davamiyyət səviyyəsinə dair məlumatların müntəzəm toplanması və nəşr edilməsi	DSK, TN, YİH orqaqları ilə birlikdə	2011-2015
3.1.5.3.	Təhsilin bütün pillələri üzrə gender və region üzrə dezaqreqasiya olunmuş xalis qeydiyyat və real davamiyyət səviyyəsinə dair informasiya sisteminin yaradılması	TN	2013
3.1.5.4.	“Əyani ümumtəhsil məktəblərinin qış mövsümünə hazırlığı, onların maddi texniki bazası və pedaqoji kadrlarla təminatına dair” statistik müayinənin keçirilməsi	DSK, TN	2013-2015
3.1.6.	Təhsil sahəsi üçün dövlət zəmanəti ilə alınan kreditlər üzrə vəsaitlərin səmərəli istifadəsi	TN	2011-2015
3.2. Səhiyyə			
3.2.1.	İlkin tibbi-sanitariya xidmətinin gücləndirilməsi		
3.2.1.1.	İlkin tibbi-sanitariya yardımı sisteminin təkmilləşdirilməsi		
3.2.1.1.1.	İlkin tibbi-sanitariya yardımı sisteminin səmərəliliyinin artırılması üzrə tədbirlərin həyata keçirilməsi	SN	2011-2015
3.2.1.1.2.	Ailə həkimləri hazırlığının sürətləndirilməsi, təyin olunmuş ailə həkimlərinin təyinat üzrə fəaliyyətə başlaması	SN	2011-2015
3.2.1.2.	Uşaqılıq dövrü xəstəliklərinin profilaktikasının gücləndirilməsi və bu istiqamətdə əhali arasında maarifləndirmə işinin gücləndirilməsi		
3.2.1.2.1.	Uşaqılıq dövrü xəstəliklərinin profilaktikası üzrə strategiyanın hazırlanması və tətbiqi	SN	2011-2015
3.2.1.2.2.	Uşaqılıq dövrü xəstəliklərində ilk yardımın göstərilməsi üzrə vərdişlərin analara aşılması	SN	2011-2015
3.2.1.2.3.	Regionallaşdırma prinsipi əsasında perinatal yardım islahatı konsepsiyasının həyata keçirilməsi üzrə tədbirlərin davam etdirilməsi	SN	2011-2015
3.2.1.3.	Dövlət büdcəsinin məqsədli proqramlarla tətibi praktikasının davam etdirilməsi		
3.2.1.3.1.	Onkoloji xəstəliklərin profilaktikası və müalicəsi işinin təkmilləşdirilməsi	SN	2011-2015

1	2	3	4
3.2.1.3.2.	Xroniki böyrək çatışmazlığı xəstəliklərinin profilaktikası və müalicəsi işinin təkmilləşdirilməsi	SN	2011-2015
3.2.1.3.3.	Talassemiya irsi qan xəstəliklərinin profilaktikası və müalicəsi işinin təkmilləşdirilməsi	SN	2011-2015
3.2.1.3.4.	Hemofiliya xəstəliklərinin profilaktikası və müalicəsi işinin təkmilləşdirilməsi	SN	2011-2015
3.2.1.3.5.	Ana və uşaqların sağlamlığının qorunması istiqamətində doğuş təhlükəsizliyinin və yenidoğulmuşlara əsas qayğının artırılması		
3.2.1.3.5.1.	Mütəxəssislərin iştirakı olmadan evdə doğuşun təhlükəli olması barədə əhali arasında məlumatlılığın artırılması	SN	2011-2015
3.2.1.3.5.2.	Doğuşun təhlükəsizliyini artırmaq, yenidoğulmuşlara qayğını və uşaqların qidalandırılmasını yaxşılaşdırmaq məqsədilə doğumqabağı və doğumdansonrakı xidmət müəssisələrində əsas xidmətlərin təkmilləşdirilməsi və kadr hazırlığının gücləndirilməsi	SN	2011-2015
3.2.1.3.6.	Dövlət tərəfindən tam maliyyələşdirmə əsasında idarə olunan yoluxucu xəstəliklərə qarşı immunlaşdırılmanın davam etdirilməsi	SN	2011-2015
3.2.1.3.7.	Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair tədbirlərin həyata keçirilməsi	SN, AQUPDK	2011-2015
3.2.1.3.8.	Şəkərli diabet xəstələrinin dərman və özünə nəzarət vasitələri ilə davamlı təminatı	SN	2011-2015
3.2.1.3.9.	HİV/AİDS xəstəliklərinin profilaktikası və müalicəsi işinin təkmilləşdirilməsi	SN	2011-2015
3.2.1.3.10.	Əhalinin sanatoriya-kurort zonalarında müalicəsi işinin təkmilləşdirilməsi	SN	2011-2015
3.2.1.4.	Yenidoğulmuşlara ilkin qayğının gücləndirilməsi və onların ana südü ilə qidalandırılmasının təbliği		
3.2.1.4.1.	0-1 yaşadək uşaqlara qulluq və qidalanma qaydaları vərdişlərinin analara öyrədilməsi	SN	2011-2015
3.2.1.4.2.	Uşaq və yeniyetmələrin profilaktik tibbi müayinələrinin yaxşılaşdırılması	SN	2011-2015
3.2.1.5.	Vərəm xəstəliyinin yayılmasının qarşısının alınması üzrə tədbirlərin həyata keçirilməsi	SN, ƏN	2011-2015
3.2.1.6.	Səhiyyə müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə dövlət büdcəsi vəsaitlərindən istifadəsinin səmərəliliyinin artırılması və səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində işlərin davam etdirilməsi	SN, İİN, MN	2011-2015
3.2.2.	Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi və maliyyələşmə sahəsində islahatların aparılması		
3.2.2.1.	Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi	SN, MN	2011-2015
3.2.2.2.	Səhiyyədə idarəetmə üzrə beynəlxalq standartlara uyğun olan tədris kursunun təşkili və	SN	2011-2015

1	2	3	4
	tətbiqi		
3.2.3.	Əhali arasında sağlam həyat tərzinin formalaşdırılması		
3.2.3.1.	Əhali və yüksək yayılma riskinə malik qruplar arasında HIV/AIDS və cinsi yolla yoluxan xəstəliklərin profilaktikasının gücləndirilməsi	SN, TN, GİN	2011-2015
3.2.3.2.	Əhalinin, xüsusilə gənclərin reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində maarifləndirilməsi	SN, AQUPDK, GİN, TN	2011-2015
3.2.3.3.	Yaxın qohumların (qan qohumları) arasında bağlanan nikahların qarşısının alınması üçün fəaliyyətin gücləndirilməsi	AQUPDK, SN	2011-2015
3.2.3.4.	Qeyri-infeksiyon xəstəliklərin risk faktorları olan tütüncəkmə, piylənmə, yüksək qan təzyiqi, qeyri-sağlam qidalanma tərz, fiziki aktivliyin olmaması ilə mübarizə və bu sahədə maarifləndirmə işlərinin aparılması	SN, GİN	2011-2015
3.2.4.	Sanitariya-epidemioloji nəzarətin təkmilləşdirilməsi və fəvqəladə hallara qarşı hazırlığın gücləndirilməsi		
3.2.4.1.	Sanitariya-epidemioloji nəzarətin təkmilləşdirilməsi		
3.2.4.1.1.	Peyvənd təqviminin təkmilləşdirilməsi və yeni vaksinlərin təqvimə daxil edilməsi	SN	2011
3.2.4.1.2.	Epidemiyalara qarşı mübarizədə tədbirlərin inkişaf etdirilməsi məqsədilə sanitariya-epidemioloji xidmətin kadrlarının təkmilləşdirilməsi	SN QHT-lər cəlb edilməklə	2011-2015
3.2.4.2.	Fəvqəladə hallara qarşı hazırlığın gücləndirilməsi		
3.2.4.2.1.	Səhiyyə sahəsində fəvqəladə halların idarə edilməsinin gücləndirilməsi məqsədilə müvafiq qurumların işinin təkmilləşdirilməsi	SN, FHN	2011-2015
3.2.4.2.2.	Fəvqəladə hallar zamanı tibbi kadrların psixoloji yardım işinin təkmilləşdirilməsi	SN, TN	2011-2015
3.2.5.	Tibbi təhsil sisteminin təkmilləşdirilməsi		
3.2.5.1.	Ali tibbi təhsilin inkişafı	SN, TN	2011-2015
3.2.5.2.	Tibbi təhsili təmin edən zəruri normativ sənədlərin hazırlanması və tətbiqi	SN, TN, Azərbaycan Dövlət Tibb Universiteti	2011-2015
3.2.5.3.	Ali tibbi təhsildə yeni tədris proqram və metodlarının tətbiq edilməsi, o cümlədən: - müvafiq ixtisaslar üzrə dövlət təhsil standartlarının təkmilləşdirilməsi;	SN, TN, Azərbaycan Dövlət	2011

1	2	3	4
	- dövlət təhsil standartlarına uyğun plan və proqramların hazırlanması; - tədris prosesinə yeni interaktiv tədris metodlarının tətbiqi.	Tibb Universiteti	
3.2.5.4.	Ali tibbi təhsildə rezidenturanın tətbiqi	SN, TN	2011-2015
3.2.5.5.	Orta tibbi təhsilin inkişafı və fəaliyyətinin gücləndirilməsi, o cümlədən: - müvafiq ixtisaslar üzrə dövlət təhsil standartlarının hazırlanması; - orta ixtisas tibb məktəbləri tərəfindən standartlara uyğun tədris sənədlərinin (plan və proqramların) hazırlanması.	SN, TN	2011-2015
3.2.5.6.	Həkim və orta tibb işçilərinin diplomdan sonrakı hazırlığı işinin təkmilləşdirilməsi (əlavə təhsil)	SN	2011-2015
3.2.5.7.	Tibbi kadrların respublikadan kənarında diplomdan sonrakı və əlavə təhsili işinin təkmilləşdirilməsi	SN	2011-2015
3.2.6.	Əhalinin sağlamlığının monitorinqi üzrə vahid mərkəzləşdirilmiş informasiya sisteminin işinin təkmilləşdirilməsi	SN	2011-2015
3.3. Ətraf mühitin davamlı idarə olunması			
3.3.1.	Meşə ehtiyatlarının davamlı idarə olunması		
3.3.1.1.	Respublikada meşə salınması və bərpa işlərinin genişləndirilməsi və meşə sahələrinin ümumi torpaq sahələrinə olan nisbətinin 12,5%-ə çatdırılması	ETSN, YİH	2011-2015
3.3.1.2.	Yolkənarı ərazinin və atmosfer havasının qorunması, eləcə də nəqliyyatın hərəkətindən yaranan səs-küyün azaldılması məqsədilə yolqoruyucu yaşıllıqların salınması	ETSN, NN, YİH	2011-2015
3.3.2.	Su ehtiyatlarının davamlı idarə olunması		
3.3.2.1.	Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması üçün kənd yerlərində içməli su mənbələrinin qeydiyyatına alınması, onların sanitariya-mühafizə zonalarının müəyyən edilməsi	SN, ETSN, "Azərsu" ASC, MST ASC, YİH	2011-2015
3.3.2.2.	Kənd yerlərində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması, yerli bulaqlardan və yeraltı su mənbələrindən istifadə etməklə rayon mərkəzlərində və kəndlərdə etibarlı su təchizatı sistemlərinin yaradılması və mərkəzləşdirilmiş su təchizatı sistemləri vasitəsilə bütün əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi	ETSN, "Azərsu" ASC, YİH bələdiyyələr cəlb etməklə	2011-2015
3.3.2.3.	Xəzər dənizinin, çayların və su anbarlarının sahillərində yerləşən yaşayış məntəqələri,	ETSN, MST ASC,	2011-2015

1	2	3	4
	sənaye, kənd təsərrüfatı və istirahət obyektləri tərəfindən suyun çirklənməsinin qarşısını almaq üçün tədbirlərin hazırlanması və həyata keçirilməsi	"Azərsu" ASC, YİH bələdiyyələr cəlb etməklə	
3.3.2.4.	Ölkənin şəhər və qəsəbələrinin təmizləyici qurğular və kanalizasiya xidmətləri ilə tam təmin edilməsi, respublika ərazisində çirkab suların tam təmizlənməsinə nail olunması	"Azərsu" ASC, ETSN, MST ASC, YİH bələdiyyələr cəlb etməklə	2011-2015
3.3.2.5.	Əsas kollektorların sularının yoxlanılması və onların yenidən istifadəsinə dair təkliflərin hazırlanması	MSTASC, ETSN	2011-2015
3.3.2.6.	Daşqın və subasma ilə bağlı ekstremal vəziyyətlərin baş verməsi gözlənilən zonaların müəyyən edilməsi və xəritələşdirilməsi, mütəmadi olaraq proqnozların tərtib edilməsi və müvafiq qurumlara çatdırılması	FHN, ETSN, MST ASC, YİH	2011-2015
3.3.2.7.	Su ehtiyatlarından səmərəli istifadə edilməsi və onların çirklənmədən qorunması üzrə monitoring sisteminin təkmilləşdirilməsi	ETSN, MST ASC, "Azərsu" ASC	2011-2015
3.3.3.	Torpaq ehtiyatlarının idarə olunması, səhralaşma proseslərinin qarşısının alınması		
3.3.3.1.	Torpaqların münbitliyinin qorunması və artırılmasına dair tədbirlər planının hazırlanması və həyata keçirilməsinə nəzarətin gücləndirilməsi, şoranlaşmış və şorakətləşmiş, eroziyaya uğramış torpaqlarda sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi	DTXK, KTN, MST ASC, ETSN	2011-2015
3.3.3.2.	Kənd təsərrüfatına yararlı torpaqlardan istifadə sisteminin təkmilləşdirilməsi, torpaqların antropogen çirklənmədən qorunmasının gücləndirilməsinə dair təkliflərin hazırlanması	DTXK, KTN, ETSN	2011-2015
3.3.3.3.	İri sənaye və dağ-mədən obyektlərinin fəaliyyəti nəticəsində korlanmış torpaqların reabilitasiyasına dair tədbirlər planının hazırlanması və həyata keçirilməsi	DTXK, SEN, ETSN	2011-2015
3.3.4.	Biomüxtəlifliyin davamlı idarə olunması		
3.3.4.1.	Su bioloji ehtiyatlarının artımının davamlılığının təmin edilməsi		
3.3.4.1.1.	Xəzər dənizi daxil olmaqla, su bioloji ehtiyatlarının kompleks tədqiqi, vəziyyətinin monitoringi və davamlı inkişafını təmin edən tədbirlər planının hazırlanması və həyata keçirilməsi	ETSN, AMEA	2011-2015
3.3.4.1.2.	Su bioloji ehtiyatlarının təbii artımına yardım edən balıqçatırma müəssisələrinin	ETSN	2011-2015

1	2	3	4
	fəaliyyətinin gücləndirilməsi		
3.3.4.2.	Qorunan ərazilərin sahələrinin genişləndirilməsi və onların ümumi əraziyə olan nisbətinin 12 faizə çatdırılması		
3.3.4.2.1.	Samur-Yalama Milli Parkının yaradılması	ETSN	2011-2013
3.3.4.2.2.	Zaqatala Biosfer Rezervatının yaradılması	ETSN	2011-2013
3.3.4.2.3.	Qızılağac Dənizkənarı Milli Parkının yaradılması	ETSN	2011-2013
3.3.5.	Atmosfer havasının davamlı idarə olunması		
3.3.5.1.	Yanacaq, energetika və istilik təchizatı sistemləri tərəfindən atmosfərə atılan istixana qazlarının miqdarının azaldılması üzrə tədbirlər planının hazırlanması və həyata keçirilməsi	SEN, ETSN	2011 - 2015
3.3.5.2.	Avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair qəbul edilmiş Avropa standartlarına uyğun milli standartların hazırlanması və təsdiq edilməsi	SMPDK	2011-2015
3.3.5.3.	İqlim dəyişmələrinin ekosistemlərə və iqtisadiyyata mənfi təsirinin azaldılması		
3.3.5.3.1.	İqlim dəyişmələrinin təsiri üzrə qiymətləndirmənin aparılması	ETSN, AMEA	2011-2015
3.3.5.3.2.	Kənd təsərrüfatının, iqtisadiyyat sahələrinin və əhəlinin sağlamlığının iqlim dəyişmələrinə adaptasiya tədbirlərinin hazırlanması	ETSN, KTN, SEN	2011-2015
3.3.5.3.3.	İqlim dəyişmələri nəticəsində baş verə biləcək təbii fəlakətlərin təsirinin azaldılması üçün müşahidə sistemlərinin gücləndirilməsi, əhəlinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə “Qabaqcadan Xəbərdarlıq Sisteminin” modernləşdirilməsi.	ETSN	2011-2015
3.3.6.	Tullantıların kompleks idarə olunması		
3.3.6.1.	Təhlükəli tullantıların sərhədlərarası daşınmaları haqqında qeydiyyat və hesabat prosedurlarının keçirilməsi	ETSN, DGK	2011-2015
3.3.6.2.	Ölkədə tullantıların idarə edilməsi vəziyyətinin araşdırılması və tullantılar üzrə məlumat bazasının təkmilləşdirilməsi	ETSN, DSK, KTN, YİH bələdiyyələr cəlb etməklə	2011-2014
3.3.6.3.	Xammala qənaət, təbii sərvətlərdən səmərəli istifadə edilməsi və ətraf mühitin qorunması məqsədilə tullantıların təkrar istifadəsi, zərərsizləşdirilməsi, utilizasiyası, həmçinin az tullantılı və ya tullantısız texnologiyaların tətbiqi	ETSN, SEN, KTN, İİN, AMEA	2011-2013
3.3.6.4.	İqtisadi rayonlar üzrə sənaye və məişət tullantıları əsasında təkrar emal müəssisələrinin yaradılmasına dair təkliflərin hazırlanması	SEN, İİN, ETSN, AMEA	2011-2012

1	2	3	4
3.3.7.	Ətraf mühitin idarə olunmasına dair normativ hüquqi bazanın, monitoring sistemlərinin və imkanlarının təkmilləşdirilməsi		
3.3.7.1.	Ətraf mühitin mühafizəsini tənzimləyən normativ hüquqi bazanın beynəlxalq norma və standartların, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrin tələblərinə uyğunlaşdırılması	ETSN, ƏN, XİN, KTN	2011-2015
3.3.7.2.	“Azərbaycanda ətraf mühitin əhalinin sağlamlığına təsiri haqqında” seçmə statistik müayinənin keçirilməsi	DSK	2014
3.3.7.3.	Ətraf mühitin monitoringi üzrə Gəncə, Masallı, Quba, Şirvan və Şəki şəhərlərində regional kompleks monitoring laboratoriyalarının yaradılması	ETSN	2011-2015
3.3.8.	Ekoloji maarifləndirmənin və məlumatlandırmanın gücləndirilməsi		
3.3.8.1.	Mövcud qlobal və lokal ekoloji problemlərin sosial-iqtisadi aspektləri üzrə tədris/təlim vəsaitlərinin və təbii ehtiyatlardan səmərəli istifadə üzrə təbliğat materiallarının hazırlanması və müxtəlif vasitələrlə əhali arasında yayılması	TN, AMEA, ETSN	2011-2015
3.3.8.2.	İxtisaslaşmış kursların aparılması vasitəsi ilə ekoloji təhsil sisteminin təkmilləşdirilməsi	ETSN, TN, YİH	2011-2015
3.4. Mədəniyyət			
3.4.1.	Xalq tətbiqi sənətinin qorunması məqsədilə Bakı şəhərində və regionlarda mövcud olan mədəniyyət evlərinin nəzdində xalq tətbiqi sənəti emalatxanalarının yaradılmasının dəstəklənməsi	MdTN	2011-2015
3.4.2.	Mədəni turizm obyektləri kimi istifadəsi nəzərdə tutulan mədəniyyət obyektlərinin siyahısının və mədəni turizm marşrutlarının tərtib edilməsi	MdTN	2011-2015
3.4.3.	Tarix və mədəniyyət abidələri ətrafında yaşayan icmaların bu abidələrin qorunması işinə cəlb edilməsi və onlar üçün gəlir əldə etmək imkanlarının yaradılması	MdTN	2011-2015
3.4.4.	Ölkə üzrə şəhər (rayon) mərkəzi və digər kütləvi kitabxanaların internetə çıxışının təmin edilməsi, kitabxanalarda avtomatlaşdırılmış informasiya-axtarış sistemlərinin yaradılması, eləcə də kitab fondlarının konservasiyası və bərpa edilməsi	MdTN	2011-2015
3.4.5.	Yaşlı və gənc nəsil yazıçılarının, rəssamlarının və bəstəkarlarının xüsusi təqaüd fondunun maliyyələşdirilməsinin davam etdirilməsi	MdTN	2011-2015
3.5. Gender siyasəti			

1	2	3	4
3.5.1.	Gender bərabərliyi mexanizminin inkişaf etdirilməsi		
3.5.1.1.	Ailə məsələləri üzrə mövcud qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyinin ekspertizasının aparılması	AQUPDK	2011-2015
3.5.1.2.	Seçkilərdə qadınların fəallığının artırılması məqsədilə təbliğat işlərinin həyata keçirilməsi, mövcud maneələrin aradan qaldırılması	AQUPDK	2013-2014
3.5.1.3.	“Qadınlara qarşı zorakılıq - insan hüquqlarının pozulmasıdır” mövzusunda müzakirələrin təşkil edilməsi	AQUPDK, DİN, ƏN	2011-2015
3.5.2.	Gender zorakılığı, uşaqlara qarşı zorakılıq, eləcə də insan alveri hallarına qarşı mübarizənin gücləndirilməsi		
3.5.2.1.	Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizminin yaradılması	AQUPDK, DİN, ƏN	2011-2015
3.5.2.2.	Uşaqların zorakılığa məruz qalma faktlarının analiz və qiymətləndirməsinin aparılması	AQUPDK, DİN, ƏN	2011
3.5.2.3.	Erkən nikah hallarının azaldılması istiqamətində fəaliyyətin gücləndirilməsi		
3.5.2.3.1.	Nikah yaşına təsir göstərən sosial-iqtisadi amillərin öyrənilməsi məqsədilə qiymətləndirmənin aparılması	AQUPDK	2011-2015
3.5.2.3.2.	Erkən nikah hallarının azaldılması məqsədilə mövcud qanunvericiliyin pozulması hallarına qarşı mübarizənin gücləndirilməsi və ictimai nəzarətin artırılması	AQUPDK, DİN	2011-2015
3.5.2.3.3.	Erkən nikah hallarının azaldılması məqsədilə yerli səviyyədə dövlət qurumlarının qarşılıqlı fəaliyyətinin gücləndirilməsi	AQUPDK, DİN, TN, YİH	2011-2015
3.5.2.4.	İnsan alveri (qadın alveri) hallarının qarşısının alınması sahəsində layihələrin həyata keçirilməsi	AQUPDK, DİN	2011-2015
3.5.2.5.	İnsan alverinə məruz qalmış vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi sahəsində təkliflərin hazırlanması	ƏƏSMN, DİN, DMX	2011-2013
3.5.2.6.	İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılmasına dair tədbirlərin həyata keçirilməsi	ƏƏSMN, DİN, DMX	2011-2015
3.5.2.7.	İnsan alverinin qarşısının alınması istiqamətində profilaktik və maarifləndirmə işlərinin aparılması	ƏƏSMN	2011-2015
3.5.2.8.	Zorakılıq qurbanları üçün sığınacaqların yaradılması ilə bağlı təkliflərin hazırlanması	AQUPDK	2011-2014
3.5.2.9.	Qadınların ölkədən kənarında məşğulluğunun təhlükəli tərəfləri və mümkün nəticələri	AQUPDK, DİN,	2011-2015

1	2	3	4
	haqqında əhalinin maarifləndirilməsi	ƏƏSMN	
3.5.2.10.	Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planının icrasının təmin olunması	DİN, ƏN, MTN, DMX, XİN, DSX, DGK, ƏƏSMN, AQUPDK, SN, RİTN, İİN, GİN	2011-2015
3.6. Uşaq və gənclər siyasəti			
3.6.1.	Gənclər arasında sağlam həyat tərzinin formalaşdırılması		
3.6.1.1.	Gənclər arasında narkomanlığın və digər neqativ halların profilaktikası məqsədilə maarifləndirmənin genişləndirilməsi	GİN, TN, DİN, ƏN, SN	2011-2015
3.6.2.	Gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştirakı üçün şəraitin genişləndirilməsi		
		GİN	2011-2015
3.6.3.	Gənclərin vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, istedadlı gənclərə və gənc ailələrə dövlət yardımı və asudə vaxtın təşkili		
3.6.3.1.	Elm, təhsil, mədəniyyət, incəsənət və idman sahəsində yüksək nailiyyətlər əldə etmiş istedadlı gənclərin həvəsləndirilməsi ilə bağlı təkliflərin hazırlanması	GİN, MdTN, TN	2011-2015
3.6.3.2.	Gənclərin vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi	GİN	2011-2015
3.6.3.3.	İstedadlı və yaradıcı gənclərə dövlət qayğısı, asudə vaxtın təşkili	GİN	2011-2015
3.6.4.	Uşaq siyasətinin gücləndirilməsi		
3.6.4.1.	Uşaq problemlərinin araşdırılması və təhlil olunması fəaliyyətinin gücləndirilməsi	AQUPDK	2011-2012
3.6.4.2.	Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və onlara alternativ qayğının təmin edilməsi məqsədilə konkret təbliğat strategiyasının işlənib hazırlanması	AQUPDK, TN, ƏƏSMN	2011
3.6.4.3.	Erkən uşaqlıq dövründə uşağın kompleks müdafiəsi üzrə Fəaliyyət Planının hazırlanması və həyata keçirilməsi	AQUPDK	2011-2015
3.6.4.4.	Uşaq rifahı və müdafiəsinin gücləndirilməsinə yönəlmiş tədbirlərin ölkənin kütləvi-informasiya vasitələrində geniş təbliği	MTRŞ, AQUPDK	2011-2013
3.6.4.5.	Uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə uşaq istirahət düşərgələrinin yaradılması	AQUPDK, TN, ƏƏSMN	2011-2015

1	2	3	4
3.6.4.6.	Uşaq problemlərinin ayrı-ayrı sahələri üzrə beynəlxalq təcrübənin öyrənilməsi və təlim-seminarların keçirilməsi (müvafiq mütəxəssislər və valideynlər üçün)	AQUPDK beynəlxalq təşkilatları cəlb etməklə	2011-2015
3.6.4.7.	Uşaqların hüquqlarının və qanuni mənafələrinin qorunması, onların maddi və məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı təkliflərin hazırlanması	ƏN, ƏƏSMN, TN, AQUPDK, MN	2011-2012
4. İnstitusional siyasət və səmərəli idarəetmə			
4.1. Səmərəli idarəetmə			
4.1.1.	Dövlət idarəetməsinin təkmilləşdirilməsi və struktur islahatlarının davam etdirilməsi		
4.1.1.1.	Dövlət idarəciliyinin səmərəliliyinin artırılması və şəffaflığının təmin edilməsi məqsədilə “Elektron hökumət”in formalaşdırılması və inkişaf etdirilməsi		
4.1.1.1.1.	“Elektron hökumət”in formalaşdırılması üzrə tədbirlərin həyata keçirilməsi	RİTN	2011 - 2015
4.1.1.1.2.	E-hökumətin tətbiqinə, elektron xidmətlərin təqdim edilməsinə əlverişli zəmin yaradacaq mərkəzləşdirilmiş elektron informasiya sisteminin yaradılması	RİTN	2011-2013
4.1.1.2.	Dövlət idarəetməsində struktur islahatları zamanı meydana gələn ixtisarlara mənfi təsirin azaldılmasına dair tədbirlərin həyata keçirilməsi	ƏƏSMN	2011-2015
4.1.2.	Dövlət qulluğu sahəsində islahatların sürətləndirilməsi		
4.1.2.1.	Dövlət qulluğunun idarəedilməsi sisteminin təkmilləşdirilməsi		
4.1.2.1.1.	Dövlət orqanlarında kadr siyasətinin inkişafı strategiyasının layihəsinin hazırlanması və təsdiq edilmək üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi	DQMK, müvafiq mərkəzi icra hakimiyyəti orqanları	2011-2012
4.1.2.1.2.	Dövlət qulluğuna dair qanunvericiliyin məcəllələşdirilməsi	DQMK, müvafiq mərkəzi icra hakimiyyəti orqanları	2011-2015
4.1.2.1.3.	Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə	ƏMDK, Bakı şəhər	2011

1	2	3	4
	Komissiyanın fəaliyyətinin normal təşkili məqsədilə inzibati binanın tikilməsi üçün torpaq sahəsinin ayrılması	İcra Hakimiyyəti	
4.1.2.1.4.	Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın strukturunun qanunvericiliklə Komissiyaya həvalə edilmiş yeni funksiyalara uyğun olaraq təkmilləşdirilməsi	DQMK, MN	2011
4.1.2.1.5.	Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin həyata keçirilməsinin təmin edilməsi	DQMK, KQMK	2011-2015
4.1.2.1.6.	Dövlət Qulluqçularının Reyestrinin aparılması işinin təkmilləşdirilməsi	DQMK, bütün digər dövlət orqanları	2011-2015
4.1.2.1.7.	Dövlət orqanlarında etik davranış qaydalarının tətbiqi vəziyyətinin ümumiləşdirilmiş nəticələrinin illik müzakirələrinin keçirilməsi	DQMK, bütün digər dövlət orqanları	2011-2015
4.1.2.1.8.	Etik davranış qaydaları ilə bağlı dövlət orqanlarının internet saytında müvafiq bölmənin yaradılması	bütün dövlət orqanları	2011
4.1.2.2.	Dövlət qulluğuna qəbul mexanizminin təkmilləşdirilməsi		
4.1.2.2.1.	Dövlət qulluğuna qəbula dair qanunvericiliyin təkmilləşdirilməsi	DQMK, ƏN	2011-2015
4.1.2.2.2.	Qanunvericiliklə müəyyən edilmiş şərtlərə uyğun olaraq dövlət qulluğu vəzifələri üzrə vəzifə təlimatlarının hazırlanmasının başa çatdırılması	DQMK, müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları	2011-2013
4.1.2.2.3.	Dövlət qulluğuna qəbul zamanı sənəd qəbulu sisteminin təkmilləşdirilməsi (elektron sənəd qəbuluna tam keçid)	DQMK	2011
4.1.2.3.	Dövlət qulluqçularının sosial müdafiəsi sisteminin gücləndirilməsi		
4.1.2.3.1.	Dövlət qulluqçularının əməyin odənilməsi sisteminin təkmilləşdirilməsi, onların fəaliyyətinin nəticələrinə əsaslanan həvəsləndirilmə sisteminin yaradılması	DQMK, MN, ƏƏSMN	2011-2015
4.1.2.3.2.	Dövlət qulluqçularının özlərinin və ailə üzvlərinin dövlət hesabına icbari tibbi sığortasının tətbiqi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi	DQMK, MN, ƏƏSMN	2011-2015

1	2	3	4
4.1.2.4.	Dövlət qulluqçularının əlavə peşə təhsili sisteminin inkişaf etdirilməsi		
4.1.2.4.1.	Dövlət qulluqçularının əlavə peşə təhsili sahəsində qanunvericiliyin təkmilləşdirilməsi	DQMK, müvafiq mərkəzi icra hakimiyyəti orqanları	2011-2012
4.1.2.4.2.	Dövlət qulluqçularının əlavə peşə təhsili ehtiyaclarının müəyyən edilməsi mexanizminin hazırlanması	DQMK, müvafiq mərkəzi icra hakimiyyəti orqanları	2011-2012
4.1.2.4.3.	Dövlət qulluqçuları üçün ümumi kitabxananın yaradılması ilə bağlı təkliflərin hazırlanması	DQMK	2011-2013
4.1.2.5.	Dövlət qulluğu sahəsində təbliğat və maarifləndirmə tədbirlərinin gücləndirilməsi		
4.1.2.5.1.	Vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı ali təhsil müəssisələrinin yuxarı kurs tələbələri ilə görüşlərin keçirilməsi, QHT sektoru, KİV ilə əlaqələrin genişləndirilməsi	DQMK, bütün digər dövlət orqanları	2011-2015
4.1.2.5.2.	Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi üzrə maarifləndirmənin aparılması	DQMK, müvafiq mərkəzi icra hakimiyyəti orqanları	2011-2015
4.1.2.5.3.	Dövlət qulluğunun tənzimləmə institutları və bu sahədə insan resurslarının idarə edilməsinin aktual məsələlərinə dair nəşrlərin buraxılması	DQMK	2011-2015
4.1.3.	Məhkəmə və hüquq islahatları		
4.1.3.1.	Hazırda fəaliyyət göstərən regional hüquqi məsləhət xidmətləri mərkəzlərinin fəaliyyət müddətinin uzadılması ilə bağlı təkliflərin hazırlanması	ƏN	2011-2015
4.1.3.2.	Ədliyyə orqanları və məhkəmə aparatı işçilərinin peşəkarlığının yüksəldilməsi və onların yeni texnologiyalardan istifadə bacarıqlarının müasir tələblərə cavab verə biləcək səviyyəyə çatdırılması üçün təlimlərin təşkil edilməsi	ƏN	2011-2015
4.1.3.3.	Təqsirləndirilən şəxslərin və məhkumların hüquqi biliklərinin artırılması, onların saxlanma şəraitinin yaxşılaşdırılması və		

1	2	3	4
	sağlamlığının qorunması hüququnun təmin edilməsi		
4.1.3.3.1.	Penitensiar müəssisələrin maddi-texniki təminatının möhkəmləndirilməsi və saxlanma şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə tədbirlərin görülməsi	ƏN, MN	2011-2015
4.1.3.4.	Məhkumların cəmiyyətə yenidən inteqrasiya və adaptasiya olunması üzrə həyata keçirilən tədbirlərin gücləndirilməsi		
4.1.3.4.1.	Penitensiar müəssisələrdə ictimai faydalı əməyə cəlb edilən məhkumların sayının artırılması üçün yeni istehsalat sahələrinin yaradılması və mövcudların yenidən qurulması	ƏN	2011-2015
4.1.3.4.2.	Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün 30 yerlik sosial adaptasiya mərkəzinin tikintisi və müvafiq müasir avadanlıqlarla təchizatı	ƏƏSMN	2011-2013
4.1.3.5.	Vətəndaşlıq vəziyyəti aktlarının və hüquqi şəxslərin qeydiyyat sisteminin təkmilləşdirilməsi		
4.1.3.5.1.	Sahibkarlıq sahəsində yoxlamalara dair vahid məlumat reyestrinin yaradılması	ƏN, MN, İİN	2011-2012
4.1.3.6.	Məhkəmə hakimiyyəti və hüquq mühafizə orqanlarının maddi-texniki bazasının gücləndirilməsi		
4.1.3.6.1.	Ədliyyə orqanlarının və məhkəmələrin infrastrukturunun yeniləşdirilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi	ƏN, MN	2011-2015
4.1.3.6.2.	Vətəndaşların ədliyyə orqanlarına və məhkəmələrə müraciət etmək və onların fəaliyyəti barədə məlumat almaq imkanlarının genişləndirilməsi üçün müasir avtomatlaşdırılmış informasiya sistemlərinin yaradılması və tətbiqi	ƏN	2011-2015
4.1.4.	Korrupsiyaya qarşı mübarizə tədbirlərinin genişləndirilməsi		
4.1.4.1.	Mövcud normativ hüquqi aktların və onların layihələrinin korrupsiyaya qarşı mübarizə ilə əlaqədar ekspertizasının həyata keçirilməsi	KQMK, ƏN	2011-2015
4.1.4.2.	Hüquq mühafizə orqanlarının korrupsiyaya qarşı mübarizə işini həyata keçirən struktur bölmələrinin əməkdaşlarının bu sahədə bilik və bacarıqlarının artırılması istiqamətində seminar və kursların təşkili	KQMK, müvafiq hüquq mühafizə orqanları	2011-2015
4.1.4.3.	Korrupsiya hüquqpozmalarına qarşı mübarizəni həyata keçirən orqanlar arasında əməkdaşlıq sisteminin daha da təkmilləşdirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi sahəsində tədbirlərin həyata keçirilməsi.	KQMK, müvafiq hüquq mühafizə orqanları	2011-2015
4.1.4.4.	Ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən ixtisasartırma və əlavə təhsil kurslarında korrupsiya ilə mübarizə üzrə maarifləndirmə kurslarının təşkil edilməsi	TN, müvafiq mərkəzi icra	2011-2015

1	2	3	4
		hakimiyyəti orqanları	
4.1.4.5.	Korrupsiya hüquqpozmalarına qarşı mübarizəni həyata keçirən orqanlar və müvafiq beynəlxalq və regional təşkilatlar, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri arasında əməkdaşlığın gücləndirilməsi	KQMK, müvafiq hüquq mühafizə orqanları	2011-2015
4.1.4.6.	Korrupsiyaya dair kompleks monitorinq sisteminin və korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə vahid informasiya bazasının yaradılması	KQMK	2011-2015
4.1.4.7.	Korrupsiya ilə bağlı cinayətlər haqqında statistik hesabatların tərtib edilməsi və nəticələrinin mütəmadi olaraq ictimaiyyətə çatdırılması	KQMK	2011-2015
4.1.5.	Mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində şəffaflığın gücləndirilməsi		
4.1.5.1.	MHŞT barəsində hesabatların mütəmadi olaraq dərc edilməsi işinin davam etdirilməsi	ARDNF	2011-2015
4.1.5.2.	MHŞT barəsində ictimai məlumatlılığın yüksəldilməsi	ARDNF	2011-2015
4.1.5.3.	MHŞT sahəsində beynəlxalq təşəbbüslərdə iştirak edilməsi	ARDNF	2011-2015
4.2. Əks-mərkəzləşdirmə (bələdiyyələr və QHT-lər)			
4.2.1.	Bələdiyyələrin davamlı inkişafının təmin edilməsi		
4.2.1.1.	Yerli özünüidarə orqanlarının fəaliyyətinə inzibati nəzarətin səmərəliliyinin yüksəldilməsi məqsədilə bələdiyyə qanunvericiliyinin təkmilləşdirilməsi	ƏN	2012-2015
4.2.1.2.	Yerli vergi və ödənişlərin toplanması sahəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinin müvafiq idarələri və bələdiyyələr arasında əməkdaşlığın genişləndirilməsi	ƏN, VN	2011 - 2015
4.2.1.3.	Dövlət təhsil sistemində bələdiyyə idarəçiliyi sahəsində ixtisaslaşmış kadrların hazırlanması	TN, ƏN	2011-2015
4.2.2.	QHT sektorunun davamlı inkişafının təmin edilməsi		
4.2.2.1.	QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi	ƏN, QHTDDŞ	2011-2015
4.2.2.2.	QHT-lərə dövlət büdcəsindən subsidiyanın ayrılması mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması	ƏN, QHTDDŞ	2011-2015
4.2.2.3.	QHT-lərin müsbət təcrübəsinin yayılması	QHTDDŞ müvafiq kütləvi informasiya	2011-2015

1	2	3	4
		vasitələri	
4.2.2.4.	Region QHT-lərinin inkişaf etdirilməsi	QHTDDŞ	2011-2015
5. İştirak və monitoring			
5.1. İştirak prosesi			
5.1.1.	İctimai maarifləndirmənin genişləndirilməsi		
5.1.1.1.	YADİDP və onun icrasına dair hesabatların hazırlanması	İİN	2011-2015
5.1.1.2.	YADİDP və onun icrası haqqında müntəzəm məlumatların İqtisadi İnkişaf Nazirliyinin internet sahifəsində əks etdirilməsi	İİN	2011-2015
5.2. Monitoring			
5.2.1.	Məşğulluq və işsizlik sahəsində monitoringin təkmilləşdirilməsi		
5.2.1.1.	Beynəlxalq standartlara uyğun olan əhalinin iqtisadi fəallığı müayinəsinin (ƏİFM-in) müntəzəm (rüblük dövriyyə) həyata keçirilməsi	DSK, ƏƏSMN	2011-2015
5.2.1.2.	ƏİFM nəticələrini səmərəli istifadə etmək məqsədilə DSK, ƏƏSMN və İİN-də potensialın artırılması (ƏİFM məlumat bazalarından istifadə, təhlil və iqtisadi modelləşdirmə üçün SAS, BLAISE, STATA kimi standart kompyuter proqramlarının alınması və onların tətbiqi, məlumat bazasının yaradılması və istifadəçilərə girişin təmin edilməsi)	DSK, ƏƏSMN	2011-2015
5.2.1.3.	Yaşayış keyfiyyətinin (həyat səviyyəsinin) ölçülməsi üçün əhalinin vaxt büdcəsindən istifadəsi üzrə müayinənin keçirilməsi	DSK, ƏƏSMN	2012-2013
5.2.2.	Azərbaycanda sosial təminat haqqında məlumatların toplanması və ildə bir dəfə nəşr edilməsi		
5.2.3.	Uşaqlar arasında boyatmanın ləngiməsi və zəiflik, anemiya səviyyəsi, A vitamini və yod çatışmazlığı haqqında müntəzəm və etibarlı məlumatların toplanması və müvafiq dövlət qurumları ilə birlikdə təhlil edilməsi		
5.2.4.	Körpə, uşaq və ana ölüm səviyyəsi monitoringinin təkmilləşdirilməsi		
5.2.4.1.	Ən azı beş ildən bir DSS-nin keçirilməsi	SN	2011-2015
5.2.4.2.	“Körpə və beş yaşa qədər uşaq ölümü hallarının qeydiyyatı vəziyyətinin öyrənilməsinə	DSK	2012

1	2	3	4
	dair” seçmə statistik müayinənin keçirilməsi		
5.2.5.	Təhsil almaq imkanlarının monitorinqinin təkmilləşdirilməsi		
5.2.5.1.	Ev təsərrüfatlarının müayinəsi və digər sorğular vasitəsilə məktəblərdə davamiyyət səviyyəsi haqqında müntəzəm məlumatların toplanılması, məktəb yaşında olan uşaqların məktəbdən yayınma səbəblərinin öyrənilməsi və nəticələrinin nəşr edilməsi	DSK, TN, AQUPDK	2011-2015
5.2.5.2.	Təhsillə əhatə olunmanın xalis və ümumi əmsallarının hesablanması metodikasının hazırlanması	DSK, TN	2012
5.2.6.	Təmiz sudan istifadə imkanlarının monitorinqinin təkmilləşdirilməsi		
5.2.6.1.	ETM-ə (Ev təsərrüfatlarının müayinəsi) müvafiq sualların əlavə edilməsi vasitəsilə təmiz su təchizatının müntəzəmliyinin monitorinqinin aparılması	DSK, QMKİDK, “Azərsu” ASC	2011-2015
5.2.7.	Gender üzrə dezaqreqasiya olunmuş məlumatlara çıxış imkanlarının artırılması		
5.2.7.1.	Gender məsələləri nəzərə alınmaqla gənclər haqqında məlumatların toplanması və “Azərbaycan Gəncləri” adlı statistik məcmuənin nəşr edilməsi	DSK, GİN	2011
5.2.7.2.	Gender bölgüsündə statistik məlumatların toplanması və ildə bir dəfə nəşr edilməsi	DSK	2011-2015
5.2.7.3.	“Şəxs əleyhinə zorakılığa dair” statistik müayinənin keçirilməsi və nəticələrinin dərc edilməsi	DSK, AQUPDK	2013
5.2.7.4.	“Erkən nikaha daxil olan qızlar və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsinə dair” seçmə statistik müayinənin keçirilməsi	DSK, AQUPDK	2015
5.2.7.5.	Orta məktəbi bitirib ali məktəbə daxil olan oğlan və qızların nisbətinə dair məlumatların toplanılması və nəşr etdirilməsi	DSK, TN	2011-2015
5.2.7.6.	Məcburi köçkünlər arasında qadınlar və onların məşğulluğunun faiz nisbətinə dair məlumatların hazırlanması və nəşr etdirilməsi	QMKİDK	2011-2015
5.2.8.	Məcburi köçkünlərin yaşayış səviyyəsinin monitorinqinin təkmilləşdirilməsi		
5.2.8.1.	Məcburi köçkünlər ilə yerli əhali arasında yaşayış səviyyəsində olan fərqləri müəyyən etmək üçün ETM məlumat toplusundan istifadə olunması	DSK, QMKİDK	2011-2015
5.2.8.2.	Məcburi köçkünlər üzrə illik sorğunun aparılması	DSK, QMKİDK	2011-2015